



(Hekayə)

Kazım kişi qonşu kənddən qaydanda şər qaralımışdı. Ona görə kəsə yolla getməyi qərara aldı. Şər qarışında gözdən-könlündən uzaq bu yerdə keçmək bir az təhlükəli idi, amma qəsnin danlağından çəkinən Kazım kişi nəyin bahasına olursa-olsun evə tez yetişmək istəyirdi.

Qiraq yolun yoxusundan üzünsüzlüyü yürüyəndə kişinin gözünə qaraltı göründü. Əvvəl yolçunu xof basdı, bir az yaxına gələndə gördü, bu bir qadın cəsəddidir, görünür canavar parçalamaşıdı, həttə gecənin qaranlığında da qadının üstündəki qara don seçildirdi.

Onlar üç qardaş idilər. Böyükəlli Davud biş yeri tərləməmiş anası Məsumə arvadın təkidile aile qurmuşdu, qızın da 14 yaşı yenice tamam olurdu. Rayonun bir az çağdaş olan yazı-pozu əhli qınamışdı bu evliliyi. Ele toya da həmin o yazı-pozu əhli gəlməmişdi, öz təbirlərinə desək, tədbiri boykot etmişdilər. Düzü, Davudun atası Mövsüm kişi bu "boykot etməyin" nə demək olduğunu bilməsə də, öz aləmində gənc yaşıda oğul evləndirməyin nə demək olduğunu yaxşı bilirdi. Birincisi, uşaqın (evlənən oğlanın yəni) ayağı evə-ocağa bağlanırırdı. İkincisi, gözü "onun-bunun artlığında qalmayıb", öz halalının üstündə olurdu. Üçüncüsü, bir az yekənləndi, özündə məsuliyyət hiss edirdi. Dördüncüsü Mövsüm kişi bunlar haqqında fikirləşməye macəl tapmamış Davudun ailəsi dağlımışdı. Özü də elə dağlımışdı ki, tikəsi elə gəlməmişdi. Məsələ burasında idi ki, toydan bir neçə ay sonra Mövsüm kişinin gəlini bir oğlana qoşulub qəcmişdi. Demə, öz məktəb yoldaşımış, istəklisəmisiş, əhd-peyman eləyiymişlər ki, əlsək də bir yerde ölücəyik. Elə bu niyətə de ailələrini, böyükəllərini, bütün el-obanı gözə alıb qəcmişdilər. Qızın atası söz vermişdi ki, xəyanətkarları tapsa öldürəcək. Bakının ucqar mehəllələrindən birində tapmışdı da. Amma öldürməyə qiyamışdı. Qız da nə qışkırb köməyə adam çağırırmış, nə də qəqib gizlənməyə cəhd etmişdi. Eləcə atasının gözlərinin içine baxmışdı. Özü də elə baxmışdı ki, ancaq işığa, günəşə, göy üzünə elə baxarlar. Kişi başa düşmüşdü ki, məglub olub, eli etəyindən uzun evə qayıtmışdı, evdəklərə de təpşirmişdi ki, qızı da, bu məsələni də birdəfəlik unutsunlar.

Davud bir neçə gün havalı-havalı gəzmiş, sonra Mövsüm kişinin nəsihətlərini, Məsumə arvadın yarvarlığını eyninə almayıb Rusiyaya getmişdi. Əslində, niyəti baş-

götürüb uzaqlara getmək, hər şeyi unutmaq idi. Əvvəl həmkəndlilərinin yanında fəhləlik eləmiş, işin çəmini-qaydasını, sirlərini öyrəndikdən sonra müstəqil işə başlamışdı. Atası o vaxt deyirdi ki, kiçik ticarət daha çox qazanc gətirər. O da kiçik ticarətə işini böyütmiş, mağaza açmış, öz işinin sahibi olmuşdu.

Əsliin özündən başqa iki bacısı vardı. Atası iller əvvəl vəfat etmişdi. Anası həyətdəki təsərrüfatdan gələn qazanclı ailəni saxlayırdı. Bakıda müştəriləri vardi, həftədə bir dəfə meyvə tərəvəzlərdən bağlama bağlayıb Bakıya yola düşərdi. Əsli belə vaxtlarda kənd mərkəzine yollanar, cavanların çox olduğu yerlərdə görünməyə çalışırdı. Qızın yaşı keçirdi, yaşıdları əzoxdan ailə-uşaq sahibiydi. Əsliin əra getmek üçün lazımi "göstericiləri" yox idi. Na xüsusi gözəlliyi, nə ağır oturub batman gelməyi, nə də bütün qəbahətləri ört-basdır edəcək varlı ailəsi vardi. Başına özü qara qılmalıydı, başqa yolu yox idi. Bir neçə dəfə rəhmətlik Davud ki-

şəliye. Arvadlar əlini-əlinə vurur, başını yelleşir, kişilər isə ağızını marçıldadib tamarzi-tamarzi ardınca baxırdılar.

Gəlin gələn gündən on gün sonra Yaqub evin kişisi olduğu məsuliyyətini anlamış, iş dalınca Bakıya üz tutmuşdu. Xırda-para malların alveriyə məşğul idi. Ucuz dükkanlardan aksesuarlar alıb şəhərin mərkəzində baha qiymətə satırdı. Topdansatış mağazalarında diqqət çəkməyən aksesuarlar, oyuncaklar şəhər mərkəzinin rəngli ab-havasında modern görünürdü. İşinə elə aludə olmuşdu ki, qumar da, içki də yaddan çıxmışdı. Amma unutmadığı bir şey var idi, o da arvadı Əsliyə olan sevgisiydi. Gündə neçə kərə Əsliya zəng edir, gün ərzində nə etdiyiyle maraqlanır, on-suz boğazından loxma keçmədiyi ni deyirdi. Əsli də işvəylə gülür, naz edirdi, amma bir Allah bilirdi ki, o anda Əsli nəyə gülür və niyə gü-

lür.

Məsumə arvad birçə sonbeşiyi Əli sarıdan arxayı idı. Bilirdi ki, özü kimi oxumuş, tərbiyalı birini alıb ona gəlin eləyəcək. Allah elə bil ürəyindən keçəni eşitmışdı, Əlini "halalsüdəmmış" urgah eləmişdi. Güllü rayon mərkəzində Əliyə bərabər kənd təsərrüfatı texnikunda oxuyurdu. Güllünün tək is-

O gündən dedi-qodular seyredidi. Hicablı gəlin haqqında kimse danışmağa cəsarət eləmirdi. El içində deyirdilər ki, hələ namaz da qılmağa başlayıb. Sonra bu haqda ümumiyyətə danişmağı artıq hesab eləyib (ən çox da o "gözəgrünməzdən" çəkinib) söhbətə xi-tam verirdilər.

Yaqub təzədən iş dalınca Bakıya getmişdi. Əsli axşamlar qara donunu geyinib məscidə gedirdi, yolda onu görənlər ehtiramla salamlışır, ardınca dönbə baxmağa cəsət etmirdi. Qara dona hamının sayqısı vardi.

...Kazım kişinin ucqar məhəllədə qara donlu rast gələcəyi gün Əsli adəti üzrə məscidə getmişdi. Axşam düşür, qadın isə evə gəlmək bilmirdi. Gecə qaranlığında şər xofu vardi. Məsumə arvad doq-qazdan çıxıb gözlərini yola zilləyir, sonra başını yelleşə-yelləyə yenidən içəri girirdi. Yaqubun zəngləri cavabsız qalmışdı, Əsliyə zəng çatmındı.

Yoldan-izdən əl-ayaq çəkilib ətrafdan insan həritisi kəsiləndə yolun üstündə Kazım kişi göründüg Qara donludan- Əslidən xəber gətirmişdi.

Yaqubu bu hadisədən sonra kənddə gördüm deyən olmadı. Həc Əslini son mənzilə yola salmağa da gəlmədi. Eləcə hamının həyatından çəkilib getdi. Daha onu gördüm deyən olmadı. Elə bil, ölüb yerin içəri girdi. Görünür, onun üçün on yakşısı elə bu idi.

Məsumə arvadın ümidi qurdquş kimi onu paralayanda Güllü qaynanasının qucağına nur topu kimi oğlan usağı verdi. Məsumə arvad ölüne qədər bu körpənin qoxusu onun həyani oldu.

Mövsüm kişinin ocağı Əliyə Güllüyə əmanət idi. Zaman keçdiqca reallıq "həddini aşır", Güllünün kənd romantikası əvvəlki cazibəsinə qeyb edirdi. Kənd təsərrüfatıyla bağlı yeni layihələr qəbul edilmirdi. Artıq buna ehtiyac yox idi. Bu layihələr olsa-olsa bir-iki təsərrüfat ərazisində xeyir gətirməye yarayardı.

Allı-güllü arzular gerçəklilikin gir-dabına dalmışdı. İnnən belə yaşananlar Əliyə Güllüyə vicdanı olmayan yalan kimi görünürdü.

İkisi də yorğun düşmüş, bir-birindən soyumuşdu. Adı insanlıq münasibətlərinə də gücləri qalma-mışdı. Depressiyada olan Güllü Əslinin qara donunu geyinib güzgünen qabağına keçir, dünəninin sonunu təsəvvür edib özüyündə ovunurdu.

Axşamların birində əynində uzun qara don olan Güllünü Əslinin köhnə gelinlik otağında tavandakı ipdən asılmış vəziyyətdə təpdirələr. İntihar etmiş cavan galını anlayan olmasa da, qınayan da olmadı.

Güllünü el adətiylə dəfn edib qayıdan kənd camaatını qara donlu müqəvvaya qarşılıdı. Tanış donu gəren camaatın tükü ürpəşsə də, bunu tale bir gərdişi kimi qəbul edib sakitləşdilər. Kəndçilərdən biri onu müqəvvaya geydirib şər ruhları qovmaq üçün doqqazının yanına sənmişdi...

Günel Natiq



nin oğlu Yaqubla üz-üzə gəlmışdı. Yaqub ele Əsli istəyən adam idı – başısağlığı, üzüyola. Əsli onu plastilin kimi istədiyi tərəfə əya bilerdi. "Yonula bilən materialdan" idi. Əsli adamlar odun, daş, taxta parçası, bir sözə material kimi baxmağa alışmışdı.

Yaqubla üz-üzə gəldiyi vaxtlarda Əsli bütün qadınlığını işə salır, dodaqlarını büzür, işvəkar bir görkəm alırdı. Yaqub "ödün" olsa da, alışan materialdan idi. Əsliin işvəkarlığına laqeyd qala bilmir, özü de farqında olmadan qızın dalınca düşüb gedirdi. Əsli də kend mərkəzindəki bütün gedilə bilən yerlərə – dərrixanaya, gözəllişk salonuna, mağazaya və s. baş çəkir, Yaqubu dalınca süründürürdü.

Yaqubun Əsliyə olan marazi kəndə yayıldalandı artıq gec idi. Məsumə arvad daş atıb başını tutsa da, "onlar bizə tay deyil, illah da ki, o qız, ölərəm onu evimə gəlin qoymaram" və s. dedikdəri köpük kimilə havaya buxarlanırdı. Yaqub iki ayağını bir başmağa dirəmisi ki, ölü var, döndü yox, varsa da, yoxsa da, elə Əslidə ki, Əsli.

Məsumə arvad bir ölçəcisi günü bilmirdi. Əslidə hiss etdiyi "zəif damar" yavaş-yavaş üzə çıxırdı. Gəlinin açıq-saçıq paltaları kənd arvadlarının qeybət mövzusu olmuşdu. Kənd içində çıxanda arvadlı-kİŞİLİ adamların arasına pişhəpiç düberdi. Hərə öz nəzərləriyle baxırdı.

təyi oxuyub yaxşı mütəxəssis olmaq, kənd təsərrüfatında yenilik etmək, öz bacarığını göstərmək, uğur qazanmaq idi. Refiqələri onun arzularına gülüb deyirdilər ki, Güllü 70-ci illərin romantik sovet qəhrəmanına oxşayır. Güllü isə bütün burları qulaqardına vurur, üreyinin dərinliyində özünü film qəhrəmanı "Maya bacı" kimi hiss edirdi.

Yaqub özünü Əliyə Güllünün toyunun şidirgi vədəsinə yetirmişdi. Məsumə burasındadır ki, kənddə gəzən dedi-qodular Bakıda alverə başı qarışan Yaqubun da qulağına çatmışdı və hirsindən dil-dodağını gəmireن Yaqub 1-2 gün sebr edib, ele toy vədəsinə özünü yetirmişdi.

Kənddə yenə pişhəpiç düşmüşdü. Yaqubun nə edəcəyi, nələr edəcəyi hamiya maraqlı idı və əs-lində, camaat toydan xox ele bu məsələnin axırını gözləyirdi. Yaqub mağara daxil olduğu andan aşıqlar da ele bil qəsdən çal-çağırırin yönü dəyişib yanlılı havaya keçmişdilər. Her şey vəziyyətin ciddiliyini göstərirdi.

Məsumə arvad özünü mağara yetirəndə oğlunun qırımızından hal-qaziyəni bildi. Qollarını açdı ki, Yaquba xoş gəldin ełəsin; əslinde, niyyəti qara buludları qovmaq idi. Ele bu vaxt mağara uzun qara donlu-

Səhifəni hazırladı: Tural Turan